



## Kartmane – (MC World/VISA Rewards)

- Kartın müddəti - 5 il
- Kart hesabının valyutası - AZN/USD/EUR
- Faiz hesablanması -AZN 4%,USD 0,25%,EUR 0% (hesabın qalığı üzrə ay ərzində hesablanmış faiz məbləği hər ayın son iş günü kapitallaşmaqla kart hesabına köçürülür).
- Faiz hesablanacaq məbləğ - min. 100 AZN/100 USD / max. 10 000 AZN/10 000 USD
- Xidmət haqqı - illik 10 AZN (6 USD / EUR).

Kartmane hesabı açılan zaman, həmçinin "Online" sifariş olunan kartlar kassadan məxaric olunana qədər (müşəri kartı götürmədən öncə), ilkin olaraq Bakı və Sumqayıt şəhər filialları üzrə Müştəri hesaba ən azı 500 AZN/USD/EUR, region filialları üzrə isə 200 AZN/USD/EUR mədaxil etdiyi halda, həmin Kartmane hesabı üzrə birinci il üçün illik xidmət haqqı tutulmur.

Növbəti illər üzrə Kartmane hesabında xidmət haqqı tutulan aydan öncəki **1 təqvim ayının hər günün sonu qalıq ən azı 500 AZN/USD/EUR** və ya illik dövriyyə (hesaba mədaxil olan vəsaitlər nəzərə alınmır, dövriyyə dedikdə-nağdsız retail və e-com dövriyyə nəzərdə tutulsun) ən azı 3000 AZN/USD/EUR və artıq olduğu halda həmin il üçün xidmət haqqı tutulmur.

**Kartmane (debit, kredit) kartlarının dövriyyə hesabatı silinmə günü (əməliyyaların təsdiqi daxil olan gün) nəzərə alınır.**

Kart üzrə hər növbəti ilin xidmət haqqı kartın qalıq məbləğindən bank tərəfindən birtərəfli qaydada tutulur. Hər növbəti ildə xidmət haqqı 3 ay ərzində ödənilmədiyi təqdirdə kart bloklaşdırılır.

6 ay ərzində xidmət haqqı ödənilməyən kart bağlanaraq ləğv edilir.

Hesablanmış bonuslar kart üzrə xidmət haqqının ödənilməsinə Bank tərəfindən birtərəfli qaydada yönəldilə bilər.

"Kartmane"-yə mədaxil nağd, köçürmə yolu ilə və kartdan-karta xidməti vasitəsilə həyata keçirilə bilər. "Kartmane" müqaviləsinin vaxtı bitdikdə, kart qalığında olan vəsaitə faiz hesablanması dayandırılır və müştərinin müraciəti ilə kart yeni müddətə yeni şərtlərlə uzadılır.

### Xidmətlər:

SMS Xəbərdarlıq	1AZN
PIN Change	Pulsuz
PIN Erase	Pulsuz
Mobil Banking	Pulsuz
İnternet Banking	Pulsuz
3D Secure	Pulsuz
Konvertasiya	0.5%

### ATM nağdlaşdırma qaydaları növbətidir:

Ölkə daxili istənilən ATM-lərdə (Rabitəbank daxil) ayda 5 nağdlaşdırma pulsuz təqdim edilir (1 əməliyyata 1000 AZN / USD / EUR nağdlaşdırmaq mümkündür).

Növbəti dəfələr :

Rabitəbank ATM-lərində 1% min. 0.80 AZN/USD/EUR

Ölkənin digər ATM-lərində 1,5% min. 3 AZN/USD/EUR

Ölkə xarici ATM-lərində 1,5% min. 3 AZN/USD/EUR

## POS Terminalardan və Hesabdan məxaric qaydaları növbətidir:

Rabitəbank filial və şöbələrində 0%

Ölkənin digər Bank-larında 1,5% min. 5 AZN/USD/EUR

Ölkə xarici Bank-larda 1,5% min. 5 AZN/USD/EUR

Unique (Azart/Mərc oyunları) 3 % min. 5 AZN/USD/EUR

Hesaba mədaxil Pulsuz

Pos Terminaldan məxaric limiti - günlük 150 000 AZN və ekvivalent.

## Əməliyyatlar:

Card to Card Rabitəbank kanalları vasitəsilə(MB APP, İB, BOT):

- RB kartlarına – Pulsuz
- Ölkə daxili digər bankların kartlarına - 0,5% min. 0.60 AZN/USD/EUR
  - Digər kanallar vasitəsilə - 0,5% min. 0.60 AZN/USD/EUR
  - Cash By Code - 1% min. 1.5 AZN/USD/EUR

**QEYD** : Yiğim faizlərini ləğv etmək mümkündür.

1. Mobilebank : Əməliyyat / Məlumat / Faizlərin hesablanması – Deaktiv.

2. Rabitəbank filiallarına yaxınlaşaraq ləğv etmək mümkündür.

## Kartmane – Premium (MC Black/VISA Infinite)

- Kartın müddəti - 5 İL
- Kart hesabının valyutası - AZN/USD/EUR
- Faiz hesablanması AZN 6%,USD 0,25%,EUR 0% hesabın qalığı üzrə ay ərzində hesablanmış faiz məbləği hər ayın son iş günü kapitallaşmaqla kart hesabına köçürülür.
- Faiz hesablanacaq məbləğ - min. 100 AZN/100 USD max. 50 000 AZN/50 000 USD
- Lounge Key - 30 USD (İldə 2 dəfə pulsuz giriş imkanı)
  - MC Black Kartmane Xidmət haqqı - 199 AZN 120 USD/EUR
  - Aylıq ödənişlə 19 AZN 12 USD/EUR
  - Visa Infinite Kartmane Xidmət haqqı - 299 AZN/170 USD/EUR
  - Aylıq ödənişlə 29 AZN/ 15 USD/EUR
- Aylıq ödəniş seçimi edən müştərilər üçün aylıq orta qalıq min.10 000 AZN/USD/EUR və ya aylıq dövriyyə retail və e-com dövriyyə min.1200 AZN/ USD/EUR olduğu halda həmin ay üzrə xidmət haqqı tutulmur. Kart açılan zaman hesaba min. 15 000 AZN/USD/EUR mədaxil edilən halda, birinci il üçün illik xidmət haqqı tutulmur.Növbəti illər üzrə Kart hesabında qalıq min. 15 000 AZN/USD/EUR və ya illik retail və e-com dövriyyə min.15 000 AZN/USD/EURO olduğu halda həmin il üçün xidmət haqqı tutulmur.

### 10.01.2022-ci il tarixindən etibarən təhvil verilən Kartmane debit (MC Black, Visa Infinite) kartlarında nağdlaşdırma komissiyası növbəti qaydaya əsasən hesablanır:

- İlkin mədaxil ilə illik xidmət haqqından azad olan Kartmane debit (MC Black, Visa Infinite) kartlarında, kartın təhvil verilmə tarixindən 1 (bir) ay ərzində kart üzrə ATM, Pos nağdlaşdırmada və kartdan karta əməliyyatında nağdlaşdırılan məbləğin 2 % həcmində komissiya tutulur. Kartmane debit (MC Black, Visa Infinite) kartlarına yalnız 15000 AZN/USD/EUR məbləğə qədər nağdlaşdırma komissiyası tətbiq edilir. 15000 AZN/USD/EUR məbləğdən artıq nağdlaşdırılan məbləğə komissiyası tətbiq olunmur.
- Nağdlaşdırma zamanı komissiya eyni anda deyil, əməliyyatın təsdiqi daxil olandan sonra tutulur. Yəni müştəri tam şəkildə 15000 AZN/USD/EUR məbləği nağdlaşdırsa da ona tətbiq edilən komissiya sonradan tutulacaq. Əgər kartda əlavə vəsait yoxdursa tutulan komissiya həcmində overdraft yaranacaq.

Kart üzrə hər növbəti ilin xidmət haqqı kartın qalıq məbləğindən bank tərəfindən birtərəfli qaydada tutulur. Hər növbəti ildə xidmət haqqı 3 ay ərzində ödənilmədiyi təqdirdə kart bloklanır.

6 ay ərzində xidmət haqqı ödənilməyən kart bağlanaraq ləğv edilir.

Hesablanmış bonuslar kart üzrə xidmət haqqının ödənilməsinə Bank tərəfindən birtərəfli qaydada yönəldilə bilər.

Birinci il üçün illik xidmət haqqı tutulmadan Bank tərəfindən hədiyyə edilən kart, növbəti illər üzrə xidmət haqqı aylıq ödəniş kimi təyin edilərək müştəri tərəfindən ödənilir. Kart üzrə ödənilməyən xidmət haqqı əsas məbləğdən tutulur.

"Kartmane" müqaviləsinin vaxtı bitdikdə, kart qalığında olan vəsaitə faiz hesablanması dayandırılır və müştərinin müraciəti ilə kart yeni müddətə yeni şərtlərlə uzadılır.

#### **Xidmətlər:**

SMS Xəbərdarlıq	Pulsuz
PIN Change	Pulsuz
PIN Erase	Pulsuz
Mobil Banking	Pulsuz
İnternet Banking	Pulsuz
3D Secure	Pulsuz
Konvertasiya	Pulsuz (ancaq alış-veriş əməliyyatlarına)

#### **ATM Cash:**

Ölkə daxili istənilən ATM-lərdə (Rabitəbank daxil) ayda 5 nağlaşdırma pulsuz təqdim edilir (1 əməliyyata 1000 AZN / USD / EUR nağlaşdırmaq mümkündür)

Ölkə xarici istənilən ATM-lərdə il ərzində 1000AZN/500 USD/EUR pulsuz

Rabitəbank ATM-lərində 1% min. 0.80 AZN/USD/EUR

Ölkənin digər ATM-lərində 1,5% min. 3 AZN/USD/EUR

Ölkə xarici ATM-lərində 1,5% min. 3 AZN/USD/EUR

#### **POS Terminallardan və Hesabdan məxaric qaydaları növbətidir:**

Rabitəbank filial və şöbələrində 0%

Ölkənin digər Bank-larında 1,5% min. 5 AZN/USD/EUR

Ölkə xarici Bank-larda 1,5% min. 5 AZN/USD/EUR

Unique (Azart/Mərc oyunları) 3 % min. 5 AZN/USD/EUR

Hesaba mədaxil Pulsuz

Pos Terminaldan məxaric limiti - günlük 150 000 AZN və ekvivalent.

#### **Əməliyyatlar:**

Card to Card Rabitəbank kanalları vasitəsilə(MB APP, İB, BOT):

- RB kartlarına – Pulsuz
- Ölkə daxili digər bankların kartlarına - 0,5% min. 0.60 AZN/USD/EUR
- Digər kanallar vasitəsilə - 0,5% min. 0.60 AZN/USD/EUR
- Cash By Code - 1% min. 1.5 AZN/USD/EUR

**QEYD :** Yığım faizlərini ləğv etmək mümkündür.

1. Mobilebank : Əməliyyat / Məlumat / Faizlərin hesablanması – Deaktiv.

2. Rabitəbank filiallarına yaxınlaşaraq ləğv etmək mümkündür.

## CASHBACK QAYDALARI:

01.05.2022-ci il tarixdən etibarən mövcud və yeni eyni təyinatlı AZN valyutası ilə əldə edilmiş 2 və daha artıq sayda plastik kartlara Cashback hesablanmayacaq.

Cashback hesablanması müştəri seçiminə əsasən müəyyən etdiyi yalnız eyni təyinatlı 1 (bir) karta hesablanacaq (bu qayda mövcud olan və yeni AZN valyutası ilə əldə edilmiş kartlara aid edilir).

Növbəti təyinatlılara şamil ediləcək :

- MC World/Visa Rewards (yaşıl-debit);
- MC World/Visa Rewards (yaşıl-kredit);
- Master Card Black, Visa İnfinite (premium-debit);
- Master Card Black, Visa İnfinite (premium-kredit).

Qeyd :

Ay ərzində (cari ayın 1-dən 31-dək olmaqla) müştərinin seçiminə əsasən eyni təyinatlı AZN valyutalı bir kartdan digər kartlar arasında bir dəfə Cashback hesablanmasını dəyişə bilər (hal-hazırda Məlumat mərkəzi vasitəsi ilə icra edilir) :

- a) Kartı istifadə etdiyi müddətdə 1-ci dəfə pulsuz dəyişib seçim etmə imkanı verilir;
- b) Hər növbəti dəfəyə görə 5 manat komissiya tətbiq ediləcək (Hesabda kifayət qədər vəsait olmadıqda kartın dəyişdirilməsi mümkün olmur);
- c) Ay ərzində edilən dəyişikliklər növbəti aydan qüvvəyə minəcək. Ay ərzində dəyişmə yalnız növbəti dövrə (ayın 1-dən) aid olur.

## Cashback Milli Valyutada dövriyyədən və partnyor şəbəkəsindən qaytarılır.

### Dövriyyədən asılı cashback imkanı 5 şərt ilə təqdim edilir:

#### Cash Back 1 YDM / CAFE-RESTORAN 01.07.2022 tarixdən etibarən:

- Aylıq min. 250 AZN dövriyyə edildiyi halda YDM-də xərclənən məbləğlərə şamil edilən cash back YDM 5%. Bonuslarını qazanmaq üçün minimum 50 AZN məbləğində əməliyyatlar YDM-dən başqa yerlərdə olmalıdır (Dövriyyə üzrə istisnalar xaric). Premium kartlarda minimum 100 AZN məbləğində əməliyyatlar, Dövriyyə üzrə istisnalar və YDM başqa yerlərdə olmalıdır.
- Aylıq min. 800 AZN dövriyyə edildiyi halda YDM-də xərclənən məbləğlərə şamil edilən cash back YDM 10% . Bonuslarını qazanmaq üçün minimum 400 AZN məbləğində əməliyyatlar YDM-dən başqa yerlərdə olmalıdır. (Dövriyyə üzrə istisnalar xaric).
- Aylıq min. 800 AZN dövriyyə edildiyi halda, YDM-də qazanılan 10% cash back məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilən cashback 5% . Bonuslarını qazanmaq üçün minimum 450 AZN məbləğində əməliyyatlar Kafe/Restoran və YDM-dən başqa yerlərdə olmalıdır. (Dövriyyə üzrə istisnalar xaric).
- Hesablanmış Cash Back, Cashback-BAL hesabına mədaxil olunur: 1 BAL = 1 AZN.
- Cash Back (ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq məbləği 50 AZN təşkil edir
- 40 AZN -50 AZN topladığı Cashbak əldə etmək üçün həmin ay ərzində orta günlük qalıq minimal 150 AZN olmalıdır. Əks halda topladığı Cashback 40 AZN olaraq hesablanır.
- İlin son gününə (31 dekabr gününə sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır.
- Kartın müddəti bitdikdə, "Cash Back" paketləri üzrə hesablanmış ballar kart müddəti uzadılmadıqda ləğv edilir.
- Cashback Müştəri tərəfindən müvafiq bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın Bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Əgər cari ay üzrə aparılan əməliyyatlara görə silinmə növbəti ayın ilk üç iş günü ərzində həyata keçiriləcəksə, bu halda bonuslar cari ay üzrə hesablanacaqdır. Cari ay üzrə silinmə növbəti ayın ilk üç iş günündən sonra daxil olduqda bonuslar növbəti ay üzrə hesablanacaq. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə bonus hesablanmır və hesablanmış bonuslar ləğv edilir.
- Aparılan əməliyyatlar üzrə silinmə (posted) əməliyyat aparıldığı ayda deyil, növbəti ayda daxil olduqda cashback həmin dövrdə aktiv olan cashback tarifi əsasında hesablanacaq.
- Balları Rabitəbank Mobile Bank proqramı vasitəsi ilə vəsaitə çevirmək mümkündür.
- Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) Mobile Banking vasitəsi ilə müştəri "Cash Back 1", "Cash Back 2" və "Cash Back 3" paketlərdən "Cash Back 4" və ya "Cash Back 5" paketinə keçid aldıqda, qazanılan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür
- Yanacaq doldurma məntəqəsi (YDM) üzrə MCC kodlar - 5172, 5983, 5541, 5542, 9752
- Kafe/restoranlar - MCC: 5811, 5812, 5813, 5814, 1339, 1340, 1341, 1347, 1349, 1399, 2002, 2340
- Dövriyyə üzrə istisnalar : ATM cash, Pos Cash və Card to Card ,kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), dövlət, rabitə və kommunal(mobil operatorlar daxil) , Quasi Cash ödənişlər, Rabitə Mobile və gpp.az (APUS) edilən sığorta ödənişlər . Digər ödənişlər üzrə dövriyyə nəzərə alınır.

## Cash Back 2 BÜTÜN ÖDƏNİŞLƏR :

- YDM ödənişlərdən 1% qaytarılır, istənilən məbləğə, minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric)
- Sığorta ödənişlərdən 1.5% qaytarılır, istənilən məbləğə, minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric)
- Notarius ödənişlərdən 1.5% qaytarılır, istənilən məbləğə, minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric)
- Digər əməliyyatlardan 2% qaytarılır, istənilən məbləğə, minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric)
- Yanacaq doldurma məntəqəsi (YDM) üzrə MCC kodlar - 5172, 5983, 5541, 5542, 9752
- Sığorta MCC kodlar - 6211, 6300
- Notarius MCC kod - 8111
- Cash Back (ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq məbləği 200 AZN təşkil edir
- Hesablanmış Cash Back, Cashback-BAL hesabına mədaxil olunur: 1 BAL = 1 AZN
- İlin son gününə (31 dekabr gününə sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır
- Kartın müddəti bitdikdə, "Cash Back" paketləri üzrə hesablanmış ballar kart müddəti uzadılmadıqda ləğv edilir
- Cash Back Müştəri tərəfindən müvafiq bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın Bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Əgər cari ay üzrə aparılan əməliyyatlara görə silinmə növbəti ayın ilk üç iş günü ərzində həyata keçiriləcəksə, bu halda bonuslar cari ay üzrə hesablancaqdır. Cari ay üzrə silinmə növbəti ayın ilk üç iş günündən sonra daxil olduqda bonuslar növbəti ay üzrə hesablanacaq. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə bonus hesablanmır və hesablanmış bonuslar ləğv edilir
- Aparılan əməliyyatlar üzrə silinmə (posted) əməliyyat aparıldığı ayda deyil, növbəti ayda daxil olduqda cashback həmin dövrdə aktiv olan cashback tarifi əsasında hesablanacaq
- Balları Rabitəbank Mobile Bank proqramı vasitəsi ilə vəsaitə çevirmək mümkündür
- Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) Mobile Banking vasitəsi ilə müştəri "Cash Back 1", "Cash Back 2" və "Cash Back 3" paketlərdən "Cash Back 4" və ya "Cash Back 5" paketinə keçid aldıqda, qazanılan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür
- Dövriyyə üzrə istisnalar : ATM cash, Pos Cash və Card to Card ,kredit ödənişləri, nəqliyyat (hava nəqqliyyatı istisna), dövlət, rəhbər və kommunal(mobil operatorlar daxil) , Quasi Cash ödənişlər, Rabitə Mobile və gpp.az (APUS) edilən sığorta ödənişlər . Digər ödənişlər üzrə dövriyyə nəzərə alınır.

## Cash Back 3 MARKET / CAFE-RESTORAN :

- Market 2% - Aylıq min 300 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən cash back. 300 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 50 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 100 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.
- Market 5% - Aylıq min 600 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən cash back. 600 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 100 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 150 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.
- Market 5% və Restoranlar 5% - Aylıq min 800 AZN dövriyyə edildiyi halda, Marketlərdə qazanılan 5% cash back məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilən cash back.

800 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market və Restoran şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 150 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran, YDM və Market başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 200 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran, YDM və Market başqa yerlərdə olmalıdır.

- Hesablanmış Cashback, Cashback-BAL hesabına mədaxil olunur: 1 BAL = 1 AZN
- Cash Back (ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq məbləği 50 AZN təşkil edir
- İlin son gününə (31 dekabr gününə sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır
- Kartın müddəti bitdikdə, "Cash Back" paketləri üzrə hesablanmış ballar kart müddəti uzadılmadıqda ləğv edilir
- Cash Back Müştəri tərəfindən müvafiq bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın Bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Əgər cari ay üzrə aparılan əməliyyatlara görə silinmə növbəti ayın ilk üç iş günü ərzində həyata keçiriləcəksə, bu halda bonuslar cari ay üzrə hesablanacaqdır. Cari ay üzrə silinmə növbəti ayın ilk üç iş günündən sonra daxil olduqda bonuslar növbəti ay üzrə hesablanacaq. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə bonus hesablanmır və hesablanmış bonuslar ləğv edilir
- Aparılan əməliyyatlar üzrə silinmə (posted) əməliyyat aparıldığı ayda deyil, növbəti ayda daxil olduqda cashback həmin dövrdə aktiv olan cash back tarifi əsasında hesablanacaq
- Balları Rabitəbank Mobile Bank proqramı vasitəsi ilə vəsaitə çevirmək mümkündür
- Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) Mobile Banking vasitəsi ilə müştəri "Cash Back 1", "Cash Back 2" və "Cash Back 3" paketlərdən "Cash Back 4" və ya "Cash Back 5" paketinə keçid aldıqda, qazınan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür
- Market/supermarket MCC: 5411, 5422, 5441, 5451, 5462, 5499, 5921
- Yanacaq doldurma məntəqəsi (YDM) üzrə MCC kodlar - 5172, 5983, 5541, 5542, 9752
- Kafe/restoranlar MCC: 5811, 5812, 5813, 5814, 1339, 1340, 1341, 1347, 1349, 1399, 2002, 2340
- Dövriyyə üzrə istisnalar : ATM cash, Pos Cash və Card to Card ,kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), dövlət, rabitə və kommunal (mobil operatorlar daxil) , Quasi Cash ödənişlər, Rabitə Mobile və gpp.az (APUS) edilən sığorta ödənişlər . Digər ödənişlər üzrə dövriyyə nəzərə alınır.

**Dövriyyə üzrə istisnaların MCC kodları** (Merchant Category Code – ticarət nöqtəsinin növünü göstərən kodudur. Dörd rəqəmli nömrə şəklində yazılır və xidmət müəssisələrini fəaliyyət növlərinə görə təsnif etmək üçün bank kartları sənayesində istifadə olunur) :

Kartdan karta MCC: 4829, 6536, 6537, 6538, 6532

Dövlət ödənişləri MCC: 9211, 9222, 9223, 9311, 9399, 9402, 9405

Nəqliyyat (hava nəqliyyatı istisna) MCC: 4011, 4111, 4112, 4119, 4121, 4131, 4214, 4215, 4225, 4411, 4457, 4468, 4784, 4789

Kommunal ödənişlər MCC: 4900

Rabitə (mobil operatorlar daxil) - MCC: 4899, 4814, 4816

Maliyyə Təşkilatları / Ticarət və Xidmətlər (Pul kisələri)- MCC 6540, 6012, 6050, 6051

Mərc oyunlarına pul qoyuluşu, lotereya biletləri, kazino, Off-Track totalizatorlar və yarış totalizatorlar / İnternet mərc oyunları MMC: 7995,7801

ATM/POS Cash – MCC: 6010, 6011

ASAN MCC: 1100

## **Cash Back 4 AZERCELL DANIŞIQ DƏQİQLƏRİ / İNTERNET PAKETİ :**

- YDM ödənişlərdən 1AZN=0,5 BAL qaytarılır, istənilən məbləğə minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric)
- Sığorta ödənişlərdən 1AZN=0,75 BAL qaytarılır, istənilən məbləğə minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric)
- Notarius ödənişlərdən 1AZN=0,75 BAL qaytarılır, istənilən məbləğə minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric)
- Digər əməliyyatlardan 1AZN=1BAL qaytarılır, istənilən məbləğə minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric)
- Maksimal aylıq cash back məbləği 5 000 BAL təşkil edir
- Yanacaq doldurma məntəqəsi (YDM) üzrə MCC kodlar - 5172, 5983, 5541, 5542, 9752
- Sığorta MCC kodlar - 6211, 6300
- Notarius MCC kod - 8111
- Azercell danışıq dəqiqələri və Azercell İnternet paketi aşağıdakı cədvəl üzrə hesablanacaq və 30 gün müddətinə yalnız ölkədaxili istifadə edilə bilər:

### **AZERCELL DANIŞIQ DƏQİQLƏRİ:**

50 AZN – 50 BAL – 25 DƏQİQƏ

100 AZN – 100 BAL – 50 DƏQİQƏ

250 AZN – 250 BAL – 125 DƏQİQƏ

500 AZN – 500 BAL – 250 DƏQİQƏ

### **AZERCELL İNTERNET PAKETİ :**

100 AZN – 100 BAL – 1 GB

300 AZN – 300 BAL – 3 GB

600 AZN – 600 BAL – 7 GB

- “Cash Back 4” paketi istifadəsi zamanı ay ərzində istifadə edilməmiş ballar yaxud istifadə edildikdən sonra qalıq olaraq qalan ballar növbəti aylara keçirilir
- İlin son gününə (31 dekabr gününə sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır.
- Kartın müddəti bitdikdə, “Cash Back” paketləri üzrə hesablanmış ballar kart müddəti uzadılmadıqda ləğv edilir
- Cashback Müştəri tərəfindən müvafiq bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın Bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Əgər cari ay üzrə aparılan əməliyyatlara görə silinmə növbəti ayın ilk üç iş günü ərzində həyata keçiriləcəksə, bu halda bonuslar cari ay üzrə hesablanacaqdır. Cari ay üzrə silinmə növbəti ayın ilk üç iş günündən sonra daxil olduqda bonuslar növbəti ay üzrə hesablanacaq. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə bonus hesablanmır və hesablanmış bonuslar ləğv edilir
- Aparılan əməliyyatlar üzrə silinmə (posted) əməliyyat aparıldığı ayda deyil, növbəti ayda daxil olduqda cashback həmin dövrdə aktiv olan cash back tarifi əsasında hesablanacaq
- Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) Mobile Banking vasitəsi ilə müştəri Cash Back 1, Cash Back 2 və Cash Back 3 paketlərdən Cash Back 4 və ya Cash Back 5 paketinə keçid aldıqda, qazanılan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür
- Ay ərzində Cash Back 4 paketlərindən Cash Back 1, Cash Back 2 və Cash Back 3 paketlərinə keçid aldıqda, qazanılan ballar Cash Back 4 paketi üzrə Azercell danışıq dəqiqələrinə/Azercell İnternet paketinə dəyişilməlidir. Dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan Cashback paketinə transfer edilir.



- Cash Back 4 paketi istifadəsi zamanı bankın partnyor şəbəkələri ilə əldə edilmiş razılığa əsasən təyin edilmiş cashback faiz dərəcələri əsasında toplanılan ballar 50 misli həcmində hesablanılır
- Dövriyyə üzrə istisnalar : ATM cash, Pos Cash və Card to Card ,kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), dövlət, rəbitə və kommunal(mobil operatorlar daxil) , Quasi Cash ödənişlər, Rəbitə Mobile və gpp.az (APUS) edilən sığorta ödənişlər . Digər ödənişlər üzrə dövriyyə nəzərə alınır.
- **Dövriyyə üzrə istisnaların MCC kodları** (Merchant Category Code – ticarət nöqtəsinin növünü göstərən kodudur. Dörd rəqəmli nömrə şəklində yazılır və xidmət müəssisələrini fəaliyyət növlərinə görə təsnif etmək üçün bank kartları sənayesində istifadə olunur) :  
Kartdan karta MCC: 4829, 6536, 6537, 6538, 6532
- Dövlət ödənişləri MCC: 9211, 9222, 9223, 9311, 9399, 9402, 9405
- Nəqliyyat (hava nəqliyyatı istisna) MCC: 4011, 4111, 4112, 4119, 4121, 4131, 4214, 4215, 4225, 4411, 4457, 4468, 4784, 4789
- Kommunal ödənişlər MCC: 4900
- Rəbitə (mobil operatorlar daxil) - MCC: 4899, 4814, 4816
- Maliyyə Təşkilatları / Ticarət və Xidmətlər (Pul kisələri)- MCC 6540, 6012, 6050, 6051
- Mərc oyunlarına pul qoyuluşu, lotereya biletləri, kazino, Off-Track totalizatorlar və yarış totalizatorlar / İnternet mərc oyunları MMC: 7995,7801
- ATM/POS Cash – MCC: 6010, 6011
- ASAN MCC: 1100

## Cash Back 5 MİLES

- YDM 1AZN=0,5 MİL qaytarılır, istənilən məbləğə minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric);
- Sığorta 1AZN=0.75 MİL qaytarılır, istənilən məbləğə minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric);
- Notarius 1AZN=0.75 MİL qaytarılır, istənilən məbləğə minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric);
- Digər əməliyyatlardan 1AZN=1MİL qaytarılır, istənilən məbləğə minimum dövriyyə tələbi olmadan (Dövriyyə üzrə istisnalar xaric);
- Cash Back 5 (ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq cash back məbləği yoxdur;
- Yanacaq doldurma məntəqəsi (YDM) üzrə MCC kodlar - 5172, 5983, 5541, 5542, 9752;
- Sığorta MCC kodlar - 6211, 6300;
- Notarius MCC kod – 8111;
- Cash Back 5 paketi üzrə qazanılmış millər yığılmağa başladığı tarixindən 24 ay müddətində qüvvədədir;
- Cash Back 5 paketi üzrə müvafiq xərcləmələr (aviabilet, otel və rent a car ödənişi) aparıldıqdan 30 gün müddətinə xərclənilən vəsaiti MİLLƏRƏ dəyişmək mümkündür;
- Milləri hər hansı ödəniş vasitəsinə (aviabilet, otel və rent a car ödənişi) dəyişmək üçün hesablama forması: 1AZN=50 MİL;
- Yığılmış Millər istifadə edəcəyiniz ödəniş hədəfi (uçuş bileti, otel və avtomobil icrası ) Mobile bank tətbiqində yalnız 1 dəfə görmək və istifadə etmək mümkün olacaq. Miller istifadə edilmiş ödəniş hədəfi növbəti ödənişlərdə siyahıda öz əksini tapmayacaq. Digər ödəniş hədəfləri isə siyahıda öz əksini tapacaq;
- Ay ərzində Cash Back 5 paketlərindən Cash Back 1, Cash Back 2 və Cash Back 3 paketlərinə keçid aldıqda, qazanılan millər Cash Back 5 paketi üzrə “aviabilet”, “otel” və “rent a car” ödənişi edilərək dəyişilməlidir. Cash Back 5 paketi üzrə “aviabilet”, “otel” və ya “rent a car” ödənişləri üzrə dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan Cashback paketinə transfer edilir. Cash Back 5 paketləri arası dəyərşəklilik zamanı qazanılmış millər olduğu kimi yeni paketə transfer edilir. Cash Back 5 paketindən digər Cash Back paketlərinə keçid alınan zaman qazanılmış millərin transferi zamanı, aylar üzrə ayrılıqda 5000 mil üzərində qazanılmış bonuslar (yalnız bankın təqdim etdiyi) ləğv edilir. Cash Back 1, Cash Back 2 və Cash Back 3

paketlərindən Cash Back 5 paketinə və əksinə keçid olan zaman, keçid olunacaq Cash back paketi qüvvəyə minənədək hesablanacaq və qalıq olaraq qalan millər yuxarıda qeyd olunan hesablamaya əsasən yeni Cash back paketinə tranfer edilir. Cash Back paketləri istifadəsi zamanı ay ərzində istifadə edilməmiş millər yaxud istifadə edildikdən sonra qalıq olaraq qalan ballar (millər) növbəti aylara keçirilir;

- Cash Back 5 paketinə keçid alındığı tarixdən ilk üç ay ərzində üç aydan yalnız biri üzrə 3000 AZN dövriyyə edilərsə müştəriyə 1500 mil hədiyyə edilir. Cash Back 5 paketinin istifadəsi zamanı hədiyyə olaraq qazanılmış 1500 mil, qazanıldığı tarixdən etibarən 12 ay tamam olmadan Cash Back 5 paketindən digər Cash Back paketlərinə keçid edilən zaman müştərinin mil hesabındakı qalığından tam və ya qismən silinir. Müştərinin mil qalığında kifayət qədər mil olmadıqda, müştəridən əlavə haqq və komissiya tutulmur;
- Kartın müddəti bitdikdə, Cash Back paketləri üzrə hesablanmış ballar (millər) kart müddəti uzadılmadıqda ləğv edilir;
- İlk növbədə hədiyyə verilən, daha sonra tərəfdaşdan daxil olan və sonda kart üzrə aparılan əməliyyatlardan qazanılmış millər vəsaitə çevilir (Dövriyyə üzrə istisnalar xaric);
- Cash Back 5 paketi istifadəsi zamanı bankın partnyor şəbəkələri ilə əldə edilmiş razılığa əsasən təyin edilmiş cashback faiz dərəcələri əsasında toplanılan ballar 50 misli həcmində hesablanılır;
- Dövriyyə üzrə istisnalar : ATM cash, Pos Cash və Card to Card ,kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), dövlət, rəbitə və kommunal(mobil operatorlar daxil) , Quasi Cash ödənişlər, Rəbitə Mobile və gpp.az (APUS) edilən sığorta ödənişlər . Digər ödənişlər üzrə dövriyyə nəzərə alınır.

**Dövriyyə üzrə istisnaların MCC kodları** (Merchant Category Code – ticarət nöqtəsinin növünü göstərən kodudur. Dörd rəqəmli nömrə şəklində yazılır və xidmət müəssisələrini fəaliyyət növlərinə görə təsnif etmək üçün bank kartları sənayesində istifadə olunur) :

Kartdan karta MCC: 4829, 6536, 6537, 6538, 6532

Dövlət ödənişləri MCC: 9211, 9222, 9223, 9311, 9399, 9402, 9405

Nəqliyyat (hava nəqliyyatı istisna) MCC: 4011, 4111, 4112, 4119, 4121, 4131, 4214, 4215, 4225, 4411, 4457, 4468, 4784, 4789

Kommunal ödənişlər MCC: 4900

Rəbitə (mobil operatorlar daxil) - MCC: 4899, 4814, 4816

Maliyyə Təşkilatları / Ticarət və Xidmətlər (Pul kisələri)- MCC 6540, 6012, 6050, 6051

Mərc oyunlarına pul qoyuluşu, lotereya biletləri, kazino, Off-Track totalizatorlar və yarış totalizatorlar / İnternet mərc oyunları MMC: 7995,7801

ATM/POS Cash – MCC: 6010, 6011

ASAN MCC: 1100

## **Qeyd:**

Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) Mobile Banking vasitəsi ilə müştəri “Cash Back 1”, “Cash Back 2”, “Cash Back 3”, “Cash Back 4” və Cash Back 5” paketlər arasında istənilən istiqamətdə istənilən sayda opsiyanı dəyişə bilər. Ay ərzində edilən tarif paketi dəyişiklikləri növbəti aydan qüvvəyə minir. Qeyd edilən paketlər arasında ilk dəfə dəyişiklik edilən zaman tarif paketi dəyişiklikləri dərhal qüvvəyə minir.

**Kartlar müştərilərə ilkin olaraq “Cashback-2” tarif paketi ilə təqdim edilir (29.07.2020 etibarən. Öncədən Cashback 1 olub).**

a) Kartı istifadə etdiyi müddətdə 1-ci dəfə pulsuz dəyişib seçim etmə imkanı.

b) Hər növbəti dəfəyə görə 4,99 manat komissiya tətbiq edilir. (Ay ərzində tarif paketinin dəyişmə sayından asılı olmayaraq xidmət haqqı bir dəfə tutulur. Cari ayın əvvəlinə mövcud olan tarif paketi ilə növbəti aya keçid zamanı olan tarif paketi eyni qaldığı halda ay ərzində tarif dəyişikliyinə görə tutulan komissiya haqqı müştəriyə qaytarılır,

1-ci dəfə pulsuz dəyişmə imkanı limitindən istifadə edildikdə bərpa edilir. Hesabda kifayət qədər vəsait olmadıqda opsiyanın dəyişdirilməsi mümkün olmur)

c) Növbəti ay üzrə Cash Back dövrü müştərinin təqvim ayına son aktiv olan opsiya ("Cash Back 1" və ya "Cash Back 2" və ya "Cash Back 3" və ya "Cash Back 4" və ya "Cash Back 5") ilə davam edir.

d) Ay (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) ərzində dəyişmə yalnız növbəti dövrə aid olur.

e) Cash back bonusları ayın son iş günü hesablanaraq növbəti aydan, lakin istənilən halda ayın 5-dən gec olmamaq şərtilə, bonus hesabına otuzdurulacaq.

f) Cash back hesablanması növbəti ayın 3-cü iş günü, cari ay ərzində icra edilmiş əməliyyatlar üzrə, müştərinin seçmiş olduğu cari Cash back tarifinə əsasən hesablanacaq. Cari ay ərzində icra edilmiş əməliyyatlar üzrə silinmələr banka növbəti ayın 3-cü iş günündən gec daxil olduğu halda bu əməliyyatlar növbəti ay üzrə hesablanan cash back-ə aid ediləcək. Aparılan əməliyyatlar üzrə silinmə (posted) əməliyyat aparıldığı ayda deyil, növbəti ayda daxil olduqda cashback həmin dövrdə aktiv olan cash back tarifi əsasında hesablanacaq.

g) 01.03.2022 etibarən Kartmane+ kartlarında qeri qaytarılan (reversal/refund/credit) əməliyyatları üzrə qazanılan bonuslar Cashback bonuslar hissəsindən silinəcək. Bonuslar plastik kart hesabına mədaxil edildiyi halda avtomatik silinəcək və Cashback bonuslar mənfi olaraq əks ediləcək.

### **Cash Back Xarici valyutada (USD /EUR) :**

- Hər bir əməliyyatlardan 0.5% cashback qaytarılır
- Hesablanmış Cashback, Cashback-BAL hesabına mədaxil olunur: 1 BAL = 1 USD / 1EUR
- İlin son gününə (31 dekabr gününə sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır
- Kartın müddəti bitdikdə, "Cash Back" paketləri üzrə hesablanmış ballar kart müddəti uzadılmadıqda ləğv edilir
- **USD / EUR Kartlar üçün tərəfdaş cashback hesablanmır**
- Cashback Müştəri tərəfindən müvafiq bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın Bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Əgər cari ay üzrə aparılan əməliyyatlara görə silinmə növbəti ayın ilk üç iş günü ərzində həyata keçiriləcəksə, bu halda bonuslar cari ay üzrə hesablanacaqdır. Cari ay üzrə silinmə növbəti ayın ilk üç iş günündən sonra daxil olduqda bonuslar növbəti ay üzrə hesablanacaq. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə bonus hesablanmır və hesablanmış bonuslar ləğv edilir
- Aparılan əməliyyatlar üzrə silinmə (posted) əməliyyat aparıldığı ayda deyil, növbəti ayda daxil olduqda cashback həmin dövrdə aktiv olan cash back tarifi əsasında hesablanacaq.
- Balları Rabitəbank Mobile Bank proqramı vasitəsi ilə vəsaitə çevirmək mümkündür
- Dövriyyə üzrə istisnalar : ATM cash, Pos Cash və Card to Card ,kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), dövlət, rabitə və kommunal(mobil operatorlar daxil) , Quasi Cash ödənişlər, Rabitə Mobile və gpp.az (APUS) edilən sığorta ödənişlər . Digər ödənişlər üzrə dövriyyə nəzərə alınır.

**Dövriyyə üzrə istisnaların MCC kodları** (Merchant Category Code – ticarət nöqtəsinin növünü göstərən kodudur. Dörd rəqəmli nömrə şəklində yazılır və xidmət müəssisələrini fəaliyyət növlərinə görə təsnif etmək üçün bank kartları sənayesində istifadə olunur) :

Kartdan karta MCC: 4829, 6536, 6537, 6538, 6532

Dövlət ödənişləri MCC: 9211, 9222, 9223, 9311, 9399, 9402, 9405

Nəqliyyat (hava nəqliyyatı istisna) MCC: 4011, 4111, 4112, 4119, 4121, 4131, 4214, 4215, 4225, 4411, 4457, 4468, 4784, 4789

Kommunal ödənişlər MCC: 4900

Rabitə (mobil operatorlar daxil) - MCC: 4899, 4814, 4816

Maliyyə Təşkilatları / Ticarət və Xidmətlər (Pul kisələri)- MCC 6540, 6012, 6050, 6051

Mərc oyunlarına pul qoyuluşu, lotereya biletləri, kazino, Off-Track totalizatorlar və yarış totalizatorlar /  
İnternet mərc oyunları MMC: 7995,7801

ATM/POS Cash – MCC: 6010, 6011

ASAN MCC: 1100